

Uşaqqlar üçün Müqəddəs Kitab
təqdim edir

Nil
Çayından
Çıxarılan
Şahzadə



Müəllif: Edward Hughes

İllüstrasiya edən: M. Maillot; Lazarus

Uyğunlaşdırın: M. Maillot; Sarah S; Alastair Paterson

Tərcümə edən: Günay Əsədova

Təqdim edən: Bible for Children
www.M1914.org

©2021 Bible for Children, Inc.

Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın surətini
çıxarda bilmək hüququna maliksiniz.




Baş nazir Yusif öldü! Bütün Misir onun ailəsinin kədərini paylaştı. Allah ölkəni aclıqdan xilas etmək üçün İbrani Yusifi istifadə etdi.

O, müdrik və sevimli rəhbər idi. Artıq o daha yox idi.



Üç yüz il ötüb keçdi. Yusifin xalqı olan İbranilər Misirdə qüdrətli bir xalq oldu. Yeni Firon İbranilərin ona qarşı çıxmasından qorxdı, buna görə də onların hamısını kölə etdi.



Firon İbranilərlə qəddarcasına davranırdı. Onları böyük şəhərlər tikməyə məcbur edirdi. Lakin onları nə qədər ağır işlətməsinə baxmayaraq, İbrani köllələr sayca artmağa davam edirdilər.




Bir gn Firondan bir mr gldi: “Btn yeni doęulmuş İbrani oęlan uşaqaları Nil çayına atılmalıdır”. Zalım Firon İbranilrin sayını azaltmaqda qrarlı idi. O htta krpləri bel, qtl edrdi!



“Biz nə edə bilərik?” bir ailə yəqin ki, fikirləşirdi. Onlar öz övladlarını Nil çayına qoymağı qərara alırlar. Lakin o, su keçirməyən səbətəin içində olacaq.



Öz dəyərli yükünü daşıyaraq, balaca səbət qamışlar arasında üzdü. Balaca körpə ilə nə baş verəcəkdi?



Körpənin bacısı kənardan dəyərli səbətə qamışlar arasında ehtiyatla yırğalandığına tamaşa etdi.



Birdən Fironun qızı və onun qulluqçuları
çimmək üçün çaya gəldilər. Səbəti
gizlətmək mümkün deyildi. Bəlkə onlar
səbəti görmədən keçib gedəcəklər.



“Ah! Səbət. Qamışlıqda
səbət. Görəsən içində nə var?”
Fironun qızı qulluqçularına
səbəti gətirmələrini əmr etdi.
Səbəti açanda körpə ağlamağa
başladı. Şahzadə qız
ucadan dedi: “Bu, bir
İbrani körpəsidir”.



“Yazıq uşaq. Sən necə də gözəlsən”. Yəqin ki, Fironun qızı körpə ilə bir çox yetkinlərin danışdığı kimi danışdı. Bəlkə o hətta “Ay bucu-bucu-bucu” da dedi. Sözsüz ki, Misir dilində.



Allah yəqin ki, körpənin bacısına
xüsusi bir müdriklik vermişdi. O,
Fironun qızının yanına qaçdı.

“Sizin üçün körpəyə baxmaqdan
ötrü İbrani bir qadın tapımmı?”

“Bəli, tap” o dedi.

Səncə, qız kimi
gətirməyə
getdi?



“Ana! Tez gəl! Tələs!” Bəlkə qızın izah etməyə vaxtı yox idi. İkisi birlikdə cıgırla sürətlə geri döndülər.



Fironun qızı qucağındakı körpəni ona uzatdı: “Onu mənim üçün əmizdir. Sənə bunun haqqını verəcəyəm. Onun adını Musa qoy”. Musa ola bilsin ki, Misir dilində su oğlu deməkdir.



Beləliklə, Musa öz valideynlərinə və evinə qayıtdı. Onlar ona Allahı və İbrani xalqını sevməyi öyrətdilər. Tezliklə o, Fironun qızı ilə birlikdə sarayda yaşayacaqdı. Onun həyatını xilas edən Allah körpə Musa üçün böyük bir gələcək planlaşdırmışdı.



Nil Çayından Çıxarılan Şahzadə

Allahın Sözü, Müqəddəs Kitabdan
olan bir hekayədir

Çıxış 2

“Kəlamının açıqlanması nur saçır”.

Məzmur 119:130



Son



Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın cəzası ölümdür, lakin Allah səni o qədər çox sevir ki, O, Öz yeganə Oğlunu, İsanı Çarmıxda ölmək və sənin günahlarına görə cəzalandırılmaq üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsaya inansan və Ondan günahlarını bağışlamasını diləsən, O, bunu edəcək!; O indi gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə yaşayacaqsan.

Əgər sən bunların həqiqət olduğuna inanırsansa, onda bunu Allaha de: Əziz İsa, mən inanıram ki, Sən Allahsan və mənim günahlarıma görə ölmək üçün insan oldun və indi Sən yenidən yaşayırsan. Xahiş edirəm, həyatıma gəl və mənim günahlarımı bağışla ki, mən indi yeni həyata malik ola və bir gün Səninlə birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət etməkdə və Sənin övladın kimi yaşamaqda mənə kömək et. Amin.

Müqəddəs Kitabı oxu və hər gün Allahla danış! Yəhya 3:16

